

**FİZİKA PROBLEMLƏRI ELMİ –TƏDQIQAT İNSTITUTUNUN NƏZƏRİ FİZİKA ŞÖBƏSİNİN  
2009-ci IL ÜÇÜN ELMİ –TƏDQIQAT İŞLƏRİNİN PLANI**

Sıra №	İstiqamət, problem, mövzu və işin adı	İşin məqsədi	İcra müddəti		İşin rəhbəri	İşin icraçıları
			Başlama	Qurtarma		
1	İSTİQAMƏT: Bioloji sistemlərin təşkilinin fiziki –kimyəvi əsasları. PROBLEM: Bioloji proseslə -rin molekulyar təşkilinin fiziki əsasları				Prof. N.M.Qocayev	
2.	MÖVZU: Bioloji fəal moleküllərin və komplekslərinin fəza quruluşları, quruluş-funksiya əlaqələri.				Prof. N.M.Qocayev	
3.	İŞ 1: İnqibitor xassəli maymodulin moleküllərinin fəza quruluşlarının tədqiqi.	Maymodulin A – Pro-Met-Ser-Met- Leu-Arg-Leu-NH <sub>2</sub> , B – Gly-Ser-Tyr-Arg-Met-Met-Arg-Leu, D – Gly-Leu-Ser-Met-Leu-Arg-Leu-NH <sub>2</sub> moleküllərinin fəza quruluşlarının və konformasiya imkanlarının tədqiqi.	01.01.2009	31.12.2009		N.A.Əhmədov, R.M.Abbash, L.İ.İsmayılova
4	İŞ 2: Met-Glu-His-Phe-Pro-Gly-Pro heptapeptid molekulunun elektron-konformasiya quruluşlarının tədqiqi.	Sintetik heptapeptid molekulunun fəza guruluşunun və konformasiya imkanlarını nəzəri konformasiya analizi üsulu ilə tədqiq etmək, molekulun elektron quruluşunu, atomlardakı parsial yükleri, elektron buludlarının paylanması və dipol momentlərini hesablamaq.	01.01.2009	31.12.2009		L.İ.İsmayılova, R.M.Abbaslı, N.A.Əhmədov
5	İŞ 3. Karnozinin nəzəri infraqırmızı spektrinin LEV programı ilə hesablanması və karnozin dipeptidinin nəzəri konformasiya analizi.	Karnozin molekulunun infraqırmızı spektrində tezlik və intensivliklərin tədqiqi və onun fəza quruluşunun hesablanması. Gaussian programının iş prinsipinin öyrənilməsi.	01.01.2009	31.12.2009		İ.N.Əliyeva, S.D.Demuxamed ova, Z.İ.Hacıyev
6	İŞ 4. Karnozin molekulunun Zn-lə polimer modelinin və polietilenin adsorbsiya edilmiş CdS molekulu ilə modelinin yaradılması.	Polimerlərin rəqsü spektirlərini LEV və Hyper Chem proqramları ilə tədqiq etmək.	01.01.2009	31.12.2009		İ.N.Əliyeva, S.D.Demuxamed ova, Z.İ.Hacıyev

7	İŞ 5: Kassinin molekulunun analoqlarının konformasiya xüssiyetlərinin tədqiqi	Kassinin molekulunun analoqlarının stabil fəza guruluşlarının konformasiya parametrləri və bu molekullarda əvəz olunmuş amin turşusu qaliqlarının rolü molekulyar mexanika və molekulyar dinamika nəzəri hesablama üsulları ilə tədqiq və müəyyən etmək	01.01.2009	31.12.2009		G.Ə.Ağayeva
6	İŞ: 4 “QİÇS-ə qarşı təsir göstərən peptid T-nin və hemorfin opioid peptidlərinin bioloji aktiv quruluşları ”	Farmakoloji preparatların -QİÇS-ə qarşı təsir göstərən peptid T-nin və hemorfin opioid peptidlərinin fizioloji aktiv quruluşlarının araşdırılması	01.01.2009	31.12.2009		G.Ə. Haqverdiyeva
7	İŞ: 5Şistostatin molekullarının C-tərəf pentapeptid fraqmentinin fəza quruluşları	Nəzəri konformasiya analizi üsulu ilə pentapeptid fragmentin konformasiyalarını hesablamaq.	01.01.2009	31.12.2009		Ü.T.Ağayeva
8	İŞ: 6 Di- və tripeptid molekulların fəza quruluşlarının kvant-kimyası üsulları ilə tədqiqi.	Kvant-kimyası üsullarından istifadə edərək di- və tripeptid molekulların electron quruluşlarını, atomlardakı parsial yüklerini və ionlaşma potensiallarını öyrənmək	01.01.2009	31.12.2009		F.H.Paşayev, A.Q.Həsənov

**Fizika Problemləri Elmi –Tədqiqat İstitutunun  
Nəzəri Fizika Şöbəsinin müdürü**

**prof.Qocayev N.M.**